

Mədəniyyətimizin təbliğində informasiya amili

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistlər üçün “Mədəniyyətimizin təbliğində informasiya amili” mövzusunda seminar keçirilmişdir.

Kütləvi informasiya nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarın məqsədi müasir informasiya dövründə mədəniyyətimizin təbliğində jurnalistlərin mühüm rolunu bir daha qeyd etmək və ictimaiyyəti Mədəniyyətşünaslıq üzrə Elmi-



metodiki Mərkəzin fəaliyyəti barədə dəqiq məlumatlandırmaq, onlarla əməkdaşlığa nail olmaqdan ibarətdir. Mərkəzin Təbliğat və Statistik Araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov tədbiri açmış və seminarın əhəmiyyətindən danışmışdır.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev mədəniyyətimizin təbliğində informasiyanın rolundan danışmış və milli mənəvi dəyərlərimizin təbliğinin vacib olduğunu vurğulamış-



dır. Tədbirdə “Respublika” qəzetinin əməkdaşları Məhəmməd Vəliyev, Rauf İlyasoğlu, Azər Tac-ın müxbiri Abdulla Suvar, Mədəniyyət və Turizm Nazirliyinin informasiya şöbəsinin əməkdaşı Turkan Abdullayeva və başqaları çıxış edərək qeyd et-

mişlər ki, milli mənəvi dəyərlərimizi təbliğ etməklə biz bir daha dünya xalqlarına sübut edirik ki, Azərbaycan qədim tarixə malik bir xalqdır.

Seminarın sonunda 2015-ci il sentyabr-dekabr ayları ərzində Mərkəzin tədbirlərinin işıqlandırılmasında, mədəniyyətimizin təbliğatı istiqamətində görülən işlər haqqında göstərdikləri dəstəyə görə bir sıra televiziya şirkətləri, qəzet redaksiyaları, o cümlədən “Respublika” qəzeti də “Fəxri Diplom”la mükafatlandırılmışdır.

“Respublika”.
Fotolar S.MƏMMƏDİNDİR.